



развития и сегодняшнего дня, а также опубликовал ценные исследования в этой области. В целом, Нахчыванская Школа Азербайджанской Литературы является важной частью исследований этого ученого. Статья посвящена широкому изучению литературной среды Нахчывана в академическом творчестве академика Исы Габибейли.

Ключевые слова: Габибейли, Нахчыван, литературная среда, литература, поэзия, проза

Daxilolma: İlk variant 16.06.2019
Son variant 23.09.2019



UOT 81'25

FOLKLOR ŞÜNASLIQ**FƏXRƏDDİN EYLAZOV*****ŞEYX ŞIRAZİNİN “GÜLŞƏNİ-RAZ” ƏSƏRİNDE ATALAR SÖZLƏRİ**

Atalar sözləri danışığda çox işlənən yiğcam, dərin mənalı və bitkin ifadələrdir. Bunlar xalq müdrikliyinin, xalq zəkasının, xalqın həyat təcrübəsinin bədii ifadəsidir. Azərbaycan dilinin aydınlığı, qısa və yiğcam şəkildə dərin məna ifadə etmək kimi gözəl xüsusiyyətləri atalar sözlərində daha bariz şəkildə eks olunur.

Məqalə Şeyx Şirazinin “Gülşəni-rəz” əsərində atalar sözlərindən istifadə massolusuna həsr olunmuşdur. Şeyx Şirazinin atalar sözlərinə müraciəti təsadifü xarakter daşıdır. O, irəli sürdüyü fikir və mülahizələri əsaslandırmış, oxucuya təsir etmək, əsərin dilini zənginləşdirmək üçün bu hikməli söz xəzinədən məharətlə istifadə etmişdir.

Məqalədə onun atalar sözlərindən istifadə etməkdə məqsədi, bu istiqamətdəki uğurları araşdırılır. Müəllif belə qənəata gəlir ki, Şeyx Şirazinin atalar sözlərindən istifadə etməsi öz əsərinin məzmununu zənginləşdirməsi və onun ideyəsinin oxuculara çatdırılmasında mühüm əhəmiyyəti olmuş və həmçinin əsərin xalq tərəfindən daha çox sevilib, qəbul edilməsini təmin etmişdir.

Açar sözlər: Mətnşünaslıq, Gülşəni-rəz, söz sənəti, atalar sözləri, yiğcam fikir, xalq ədəbiyyatı, şifahi ədəbiyyat.

Dünyanın bir çox xalqları kimi, Azərbaycan türkləri də özlerinin tarixi inkişaf mərhələlərində zəngin ağız ədəbiyyatı yaratmışlar.

Bu ədəbiyyat əcdadlarımızın erkən düşüncəsində formalışdır sonrakı nəsillərə verilmiş, zaman-zaman işlənmələrə, cıalanmalara, tamamilə unudulub yenidən törəmə prosesinə məruz qalmışdır. Bu ədəbiyyat əcdadımızın dünya, həyat haqqında ilk bədii düşüncələridir. O, mənəvi əxlaqi, etik-estetik dəyərlər məcmusudur. Uzun yüzilliklər ərzində bu dəyərlər Azərbaycan türklərinin nəsillərini tərbiyə etmiş, onu cahanşumul nailiyətlərə və qələbələrə yüksəltmiş, irəliyə aparmış, barbar mədəniyyəti xarabalıqları üzərindən cəsarətlə adlayıb sivil mədəniyyətə doğru inkişafını təmin etmişdir.

Dünya xalqlarının müxtəlif dövrlərdə el ədəbiyyatı, xalq icadı, ağız ədəbiyyatı, el sözü, xalq yaradıcılığı, şifahi ədəbiyyat, xalq hikməti və s. adlandırdığı bu bədii yaradıcılığın fenomenal təbiəti əslində hələ açıqlanmamışdır. Təxminən son yüz ildə dünya elmi tərəfindən folklor adı altında öyrənilən söz sənəti təbii ki, bir çox özəllikləri ilə əlamətdardır.

Folklor şifahi şəkildə yaranan, onu yaradan xalqın mənəvi-əxlaqi bütövlüyüünü və qabaqcıl dünyagörüşünü özündə eks etdirən söz sənətidir. Bu söz sənəti xalq təfəkkürünün erkən çağlarından başlayaraq inkişafın müxtəlif dövrlərini və mərhələlərini, milli məişət həyatını və xalqın milli psixologiyasını özündə eks etdirir [6, s. 92].

Xalqın şifahi yaradıcılığında ibtidai insanların erkən əmək, məişət həyatından tutmuş onun təbiətə ilkin bədii münasibəti – sintvolik, fetişist, magik və totemistik görüşləri, animist və mifoloji təsəvvürləri eks olunmuşdur. Bu şifahi söz sənətində xalqın ilkin inamları, etiqadı, ayin və mərasimləri bədii həqiqətlərə çevrilib yaşamış və bir çoxu bu günümüzə qədər gəlib bize çatmışdır.

Ağız ədəbiyyatı xalqın psixoloji dünyası, etik-estetik dünyagörüşü ilə sıx bağlı olmuş, qabaqcıl ideallar, hümanist görüşlər zəminində yaranıb formalılmışdır.

Bədii təfəkkür hüdudları genişləndikcə xalqın düşüncəsində xeyir və şər, yaxşılıq və pişlik, cəsarət və qəhrəmanlıq, sevgi, qəzəb kimi duygular formalılmışdır. Daim intibahda olan

xalq təfəkküründə, ahəngli, ritmli, allitrasiyali deyimlərdən daha kamil, qəlibli, ölçülü forma və şəkillər törəmişdir. Bədii təfəkkür inkişaf etdiyəcək insanın intəhasız hissələr və duyğular dünyasını əks etdirən yeni-yeni bədii nümunələr yaranmışdır.

Müxtəlif dövlərdə daha qədimdən başlayaraq ayrı-ayrı xalqların yaratdığı ağız ədəbiyyatı bu xalqların tarixini, mədəniyyətini, mösət həyatını özündə bəzən bütöv halda yaşatmışdır. Tarix səhnəsində elə məqamlar var ki, xalq özü sıradan çıxmış, ancaq onun ağız ədəbiyyatı yaşamış və onu yaranan xalqın adını tarixa əbədi həkk etmişdir. Qədim şumerlərin tarixi taleyi buna yaxşı nümunədir. Şumer el ədəbiyyatı, yaxud onun parlaq abidəsi olan "Bilqamis" eposu qədim xalqın zəngin arxaik mədəniyyətini əks etdirən epos kimi bu gün dünya elmi üçün çox önemlidir [4, s. 3-121].

Xalqların yaratdığı ağız ədəbiyyatı müxtəlif adlar altında yaşamış və sonrakı nəsillərə ötürülmüşdür. "El sözü", "El ədəbiyyatı", "Ağız ədəbiyyatı", "Şifahi poeziya", "Xalq poeziyası", "Xalq yaradıcılığı" adlandırılın bu termin 1846-ci ildə ingilis tarixçisi və bibliografi V.Tomson tərəfindən işlənmişdir. O, A.Merton təxəllüsü ilə 1846-ci ildə "Atceneum" qəzetiinin 982-ci sayında çap etdirdiyi məqaləni "Folklor" adlandırmışdır [5, s.179-180]. Bu məqalə mahiyyətinə görə xalq yaradıcılığı nümunələrini toplamağa çağırış ruhunda nəzəri aspektdə yazılmışdır.

V.Tomson terminin özünün başa düşdüyü mənada şərhini isə qismən sonra 1879-cu ildə Foklorşünaslıq cəmiyyətinin nəşri olan "Folklor rekord" [7, №11, s. 39-45] jurnalında verir. Həmin məqalədə V.Tomson ənənə məsələsini ön plana çəkir. Onun təbirincə folklor müasir sivilizasiyada, əzəli adət və ənənələrin qalıqlarını ifadə edən yazılmamış tarixdir. Folklor anlayışına xalq həyatının bütün genişliyi ilə bütün mühüm ənənəvi hadisələri və o cümlədən mənəvi mədəniyyət də daxil edilirdi. Folklorun ənənəviliyini Qərbi Almaniya tam şəkildə qəbul etmişdir. V.Tomsonun təklifi etdiyi termin Taylorun, Mannhardtın, Lanqın əsərlərində geniş şəkildə işlənirdi. Onunla yanaşı folklorun digər milli adları da meydana çıxır. Fransada onu "Poisie populaire"- (kütləvi poeziya), Almaniyada "Volkskunde" [5, s. 180] və başqa adalarla adlandırmağa başlayırlar.

İngilis sözü olan "folklor" anlayışının etimologiyası da maraq doğurur. Folk - xalq deməkdir, "lore" isə bilik mənasındadır. Sözün mənəsi xalq biliyi və hikməti olub "xalq müdrikliyi, söz və ya həqiqət" mənasında başa düşülməlidir. Müxtəlif elmlərin qoşağında öyrənilməsinə ehtiyac olan bu "kamal dünyasının" araşdırılmasına cəlb edilməsinin tarixi isə o qədər uzun deyildir. Özünün əcdad mədəniyyətini, ulu tarixini öyrənməyə cəhd edən xalqlar araşdırmalarında ilk önce xalqının şifahi söz sənətinə müraciət etmişlər.

Başqa növlər kimi, atalar sözləri də müxtəlif dövrlərdə, müxtəlif şəraitdə yaranmışdır. Buna görə də o, müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etmişdir. Böyük sənətkarlar öz əsərlərində çox zaman xalq yaradıcılığından istifadə edərək zənginləşirlər. Atalar sözlərindən yazıçılar fikri yiğcam, mənali ifadə etmək bacarığını öyrənməklə yanaşı həmdə bir mənəbə kimi istifadə etmişlər. Bu baxımdan Şirazi də "Gülşən-rəz" əsərində atalar sözləri və onun ifadə gütündən geniş ölçüdə faydalananmışdır. Onların çoxu günümüzdə də istifadə olunan atalar sözləridir. Şirazinin "Gülşən-rəz" əsərində qarşılaştığımız atalar sözləri nümunələri aşağıdakılardır:

1. Bal deməkə ağız tatlı olmaz (Bal-bal deməkə ağız tatlılanmaz (şirin olmaz) [1, s. 66]. Ağız tatlım olur bal diməkdən Naşibi olmasa anun yiməkdən (b.682) [3] Həqiqətdə məcazi hal olmaz, Ki bal deyənin ağızı bal olmaz (b.2141) [3]
2. Min qarğaya bir sapan daşı yetər [1, s. 316]. Dilərsə küfrü fisk əshin keçürür Ki bir əl taşı bin quzğun uçurur (b.2851) [3]
3. Bu günün işini yarına bırakma : (Bu günün işini sabaha qoyma) [2, s. 66]. İşünü tezrük tut qoma gice, Giceyi gündüz et gündüzü gice (b.448) [3]

4. Cins cinsə çeker: [1, s. 103]. Yürür hər cins cinsinün yanınca Qarışuban qolaylu qolayınca (b.556) [3]
 5. Deniz testiye sığmaz [2, s. 151]. Səni öz bildiğindən kimse yığmaz Məsəldür ki, deniz destiyə sığmaz (b.2156) [3]
 6. Əyri otur doğru söyle: (Əyri otur düz danış) [2, s. 111]. İkindiye demedi kimse öyle Didiler əğri otur, toğru söyle (b. 1106) [3]
 7. Eşek başısız bostan olmaz [2, s. 251]. Məsəldür iş bu hər bir dastanda Eşek başı gerekdir busitanda (b.2841) [3]
 8. Hər şey əslinə dönər [1, s. 216]. Çü racı olur aşlına kamu şey Sicillin hər birisinün qılur təy (b.1385) [3]
 9. Hər yoxuşun bir enisi (hər enisin bir yoxusu) var [1, s. 217]. Key anlağıl kolayın hər bir işün Ki yokş eyni olmuşdur enişün (b.588) [3]
 10. İt olan yerə mələk yenməz [2, s. 293]. Ki hırs olduğu yerdə elm olmaz Fırışte qəndə kim it olsa gəlməz (b.1725) [3]
 11. Kəlin ilacı olsa başına sürər (Kəl ilac bilsə öz başına sürər) [1, s. 249]. Gər əm bilsə edeydi başına kəl Qaçan eylorson ol müşkilən hol (b.2729) [3]
 12. Nə uca ol asıl nə alçaq ol basıl (Nə zəif ol basıl nə igid ol asıl) [1, s. 324]. Nə ikən alçaq olur kim basila (b.1770) [3]
 13. Yavuz baş issina domuz güttürür: Kamu aləm bu təmsili bilür faş Tonuz güddürür issina yavuz baş (b.1733) [3]
 14. Yola gedən izindən bəllidir [2, s. 136]. Bular Mənsurun anlan sözündən Ki bəllidür yola gedən izindən (b.1189) [3]
 15. Ayağın yorğanına görə uzatmak [1, s. 59]. Kilimüsce uzatgil ayağαι Ayağundan şiyırmağıl bağımı (b.1855) [3]
- Şeyx Şirazinin atalar sözlərindən istifadə etməsi öz əsərinin məzmununu zənginləşdirməsi və onun ideyasının oxuculara çatdırılmasında mühüm əhəmiyyəti olmuş və həmçinin əsərin xalq tərəfindən daha çox sevilib, qəbul edilməsini təmin etmişdir.

ƏDƏBIYYAT

1. Atalar sözü. Bakı: Öndər, 2004, 464 s.
2. Atalar sözləri. Bakı: Nurlan, 2013, 476 s.
3. Nağısöyli M. Şirazinin "Gülşən-rəz" tərcüməsi. Bakı, Elm və təhsil, 2011, 380 s.
4. Bilqamis. Yaziçi.1900.
5. Azadovskiy M.K. İstoriya russkoy fol'kloristikuyt. II, M. 1963.
6. Krymski A.E. Nizami və ego contemporenniki. Bakı, 1981, 364 s.
7. Fol'klor rekord. SPB.1879, № 11, 364 s.

*AMEA Naxçıvan Böləmisi
Əlyazmalar Fondu
e-mail: eylazov.f@gmail.com

Fakhraddin Eylazov

THE PROVERBS IN SHEIKH SHIRAZIS WORK "GULSHAN-I RAZ"

Proverbs are compact, deeply meaningful and concrete expressions that are often used in speech. These are the artistic expression of folk wisdom, folk intelligence, life experience of the people. Wonderful features such as the clarity of the Azerbaijani language, its concise, com-

pact and deep meaning are clearly reflected in the proverbs.

The article is devoted to the use of proverbs in Sheikh Shirazi's work "Gulshan-i Raz". Sheikh Shirazi's appeal to proverbs is not accidental. He skillfully used his vocabulary to justify his ideas and judgments, influence the reader and enrich the language of the work. The article examines his purpose in using proverbs, his successes in this direction. His purpose in using proverbs and his successes in this direction are studied in the article.

The author gets such results that the use of proverbs by Sheikh Shirazi enriched the content of his work and made it important to convey his idea to the readers, and also made the work more loved and accepted by the people.

Keywords: *Textual criticism, Gulshan-i Raz, figure of speech, proverbs, a concise idea, folk literature, folklore*

Фахреддин Эйлазов

ПОСЛОВИЦЫ В ПОЭМЕ ШЕЙХА ШИРАЗИ «ГЮЛЬШАНИ-РАЗ»

Пословицы – это лаконичные, глубоко значимые и исчерпывающие выражения, которые очень часто применяются в разговоре. Это художественное выражение народной мудрости, народного интеллекта, жизненного опыта народа. Такие прекрасные черты азербайджанского языка, как ясность, краткость и лаконичность выражения глубокого смысла, более наглядно отражаются в пословицах.

Статья посвящена вопросу использования пословиц в поэме Шейха Ширази "Гюльшани-раз". Обращение Шейха Ширази к пословицам не носит случайного характера. Он умело использовал это сокровище мудрого слова, чтобы обосновать выдвинутые мысли и соображения, повлиять на читателя, обогатить язык произведения. В статье исследуется цель его использования пословиц, успехи в этом направлении. Автор приходит к выводу, что использование шейхом Ширази пословиц имеет большое значение в обогащении содержания его произведения и доведении его идеи до читателей, а также обеспечивает большую привязанность и принятие произведения народом.

Ключевые слова: Текстоведение, Гюльшани-раз, словесное искусство, пословицы, лаконичное мышление, народная литература, устная литература.

(Filologiya üzrə elmlər doktoru Fərman Xəlilov tərəfindən təqdim edilmişdir)

Daxilolma: İllkin variant 16.06.2019
Son variant 23.09.2019